

YUBİLEYLƏR

Həqiqi alimlik səlahiyyətiylə... (Şirindil Alişanlı-70)

Sara Osmanlı

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

“Ədəbi-nəzəri fikir öz tarixi mərhələsində
klassikanın müstəvisində imtahan verməli olur”
(Şirindil Alişanlı)

Kitab formatında çap olunan elmi nəşrlər, bir qayda olaraq monoqrafiya, kollektiv monoqrafiya, məcmuə (bir və yaxud bir neçə müəllifin məqalələrindən ibarət toplu) şəklində işlər üzü görür.

Hazırkı yazıda filologiya elmləri doktoru, professor Şirindil Alişanlığının yaxınlarda çapdan çıxan “Sözün yaşamaq haqqı” adlı kitabına mətbuat səhifələrindən ədəbi ictimaiyyətə tanış olan məqalələri, esseləri, ədəbi tədbirlərdə çıxışlarının mətnləri, geniş müsahibələri, müvafiq açıq məktubları daxil edilmişdir. Belə müxtəlif “janrı” yazıların bir kitaba daxil edilməsi, eklektik toplu təəssüratı yaranmamasının səbəbi, birinci növbədə, Şirindilin alimlik səviyyəsinə bələd olanların a priori əminliyidir. Eyni zamanda məqalələrin, yazıların seçimi ilə bağlı meyardan kitabın düşünülmüş adı xəbər verir: “Sözün yaşamaq haqqı”! Həqiqətən kitabla tanışlıq müəllifin müxtəlif illərdə səsləndirdiyi eksər mühakimələrinin vahid elmi mövqeyə xidmət etdiyi haqda qənaətə gəlməyə imkan verir: söz ustadlarının bədii, elmi fikrinin yaşam ömürləri, yaşarlığınıñ meyari. Hazırkı dəyişən dünyada dəyərini qoruyan söz sərvətimiz haqqında söhbət.

İndi isə bu kitab haqqında yazımızın asan olmayan seçim qarşısında olduğu “vəziyyəti” haqda. Söyügedən kitabda sayı 41-ə çatan müxtəlif səpkili yazılarından korifey alımlarımızdan Mir Cəlal, Həmid Arası, Məmməd Cəfər, Yaşar Qarayev, Teymur Əhmədov, Qəzənfər Paşayevin, korifey ədiblərimizdən – Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyn Arifə həsr olunmuş məqalələrdə dayanmayı qərar tutduq. Aydındır ki, bunların dəyərləndirilməsində yeganə produktiv üsul reprezentativ yanaşmayla bağlıdır, həm də belə seçim təsviri annotasiya sindromundan xilas edir.

Kitabdakı məqalələrin predmetini şərti olaraq iki hissəyə bölmək olar: ədiblərin və ədəbiyyatşunasların yaradıcılığı. Sözsüz ki, söhbət səlahiyyətli qələm sahiblərindən gedir.

Növbəti seçimimiz kitab müəllifinin dəyərləndirilmələrində əsas meyar məhz sözün yaşarlığını təmin edən dominant xüsusiyyətlərə yönələn yanaşma prinsiplərini ehtiva edir ki, bunlar: 1) tarixilik prinsipi: əsərin yarandığı siyasi-ictimai gerçəklilik şəraitinin nəzərə alınması; 2) milli prioritətlərin ifadəsi; 3) bədii (elmi) sözün dəyəri və təsir gücü (bədii ədəbiyyata aidiyyətdə bu, sözsüz, birinci meyardır); 4) bədii ədəbiyyataya aidiyyətdə həm də üslub fərdiliyi.

Mir Cəlal, Həmid Arası, Məmməd Cəfər, Yaşar Qarayev kimi korifeylər haqqında məqalələrlə tanışlıq bu alımların elmi irlisinin yaşarlığını təmin edən nəzəri fikrin uzaqqorənliyi;

ədəbiyyat tarixçiliyinin dövrləşdirmə prinsiplərini ictimai formasiyaların təkamülü ilə bilavasitə şərtləndirildiyi ilə deyil, ədəbi gedişin immanent qanuna uyğunluqlarına istinadla müəyyənəşdirilməyi; Azərbaycan ədəbiyyatında bədii metod, onun tipologiyası və əlaqələri və s. Şəksiz ki, söyügedən alımların yaradılığında qeyd olunan prioritetlərin reallaşması ilə bağlı şərhlərdə müəyyən fərdiliklər də nəzərə alınır.

Böyük Səməd Vurğunun "filosof-tənqidçi" adlandırdığı Məmməd Cəfərin hələ 60-70-ci illərdəki əsərlərində ədəbiyyat tarixçiliyi konsepsiyanının əsasında bədii fikrin təkamülünə söykənməsi hər dövrün "ictimai-falsəfi təsisatlar sistemi zəminində", həm də dünya ədəbi-tarixi prosesin daxili qanuna uyğunluqları kontekstini nəzərə alınması inдиya kimi bu vacib sahədə yekdil mövqənin yoxluğu şəraitində öyrəniləsi nümunə kimi dəyərləndirilir.

Ədəbiyyat tarixçiliyində islam mədəniyyətinin ortaq türk qaynaqlarının (müvafiq tapıntılar əsasında) nəzərə alınmasının vacibliyi məsələsini hələ Həmid Arası tərəfindən irəli sürdüyü və sonralar konsepsiya səviyyəsində Yaşar Qarayev tərəfindən işlənməsi xüsusi qeyd olunur. Yaşar Qarayevin "Tarix: yaxından və uzaqdan" əzəmətli tədqiqatında təqdim olunan ədəbiyyatın nəzəri tarixinin (kursiv bizimdir – S.O.) mükəmməl nümunəsinin ortaya qoyulması ilə, həm də bu "vacib proyektiñ son nəşri olan "Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillərdə reallaşdırılması" na xüsusi yer verilir. Təqdim olunan konsepsiyanı dəyərləndirərkən Ş. Alişanlı xüsusən ilk inkişaf mərhələsinin ortaqtürk dəyərləri kontekstində götürülməsini "qədim türk sivilizasiyannı Azərbaycan ədəbi düşüncəsinin də beşiyi olduğu" nu əsaslı dəlillərlə açıqlandığını qeyd edir.¹ Belə yanaşma "Azərbaycanda ərəb-farsdilli ədəbiyyatımızın bir mərhələ kimi varlığını" inkar etmədiyin, əksinə, qədim türk bədii düşüncəsinin ərəb və fars dillərində yaranmış mədəniyyətə transformasiyanın təhlili ilə reallaşır. Təəssüflə qeyd olunmalıdır ki, Ş. Alişanlıının ədəbiyyatın dövrləşdirilməsinə aid təqdim etdiyi prinsipləri, o cümlədən etno-milli yaddaşın dəyərlərinə söykənən konsepsiyanının bu sahədəki akademik nəşrlərdə reallaşmasını görmədik.

Mir Cəlalın Füzuliyyə həsr olunmuş əsərlərində orta əsərlər klassik ırsın tədqiqində hələ sosial təhlil üsulunun üstünlüyü şəraitində 30-40-ci illərdə böyük ədəbin ırsını "təftiş" edən məqalələrə cavab olaraq böyük ustadin yaradıcılığının poetik keşflərinin şərhinə önem verilməsi, onun məhz sənətkarlığından söhbət açılması, müqayisəli metod əsasında Füzuli yaradıcılığında milli-bədii təfakkürün tarixi təkamülünün varislik ənənələrinin (Xaqani, Nizami, Nəsimi, Xətai) izlənilməsi, bu yaradıcılığın Şərq romantizminin zirvələrində olduğunun təsdiq edilməsi, Füzuli eşqinin romantik tutumunun bədii ifadəsi sirlərinin açılması və s. alimin müstəsnə xidmətləri kimi dəyərləndirilir.

Əgər Azərbaycan ədəbiyyatının XX əsrin əvvəlləri mərhələsinin tarixinin mükəmməl tədqiqi Mir Cəlalın adı ilə bağlırsa, mübələğsiz demək olar ki, ədəbiyyatımızın qədim və orta əsərlər tarixi təkamülünən sistemləşdirilməsinin ilk səlahiyyətli müəllifi Həmid Arası olmuşdur. Həmid müəllimin klassik ırsın tədqiqində xidmətləri sırasında Ş. Alişanlıının xüsusi vurguladığı ədəbiyyat tarixçiliyimizdə indiya kimi problem olaraq qalan aşiq yaradıcılığının yerinin düzgün həlli istiqamətini göstərməsidir.

Həqiqətən, neçə illərdə Şirindil aşiq yaradıcılığının ədəbiyyat tariximizdə ədəbi-tarixi prosesdən məsafələşdirilərək, "folklor" cildində daxil edilməsindən narazılığını bildirir. "Klassikanı oxumağın Həmid Arası dərsleri" məqaləsində alimin "Ədəbiyyat tarixini"nin bizi bu vacib məsələyə qayıtmaga vadar etdiyini məmənnuniyyətlə qeyd edilir və göstərilir ki, "alim ədəbiyyatımızın bu iki axınımın bir prosesin fonunda – qarşılıqlı zənginləşmə müstəvisində tədqiq edir... Sarı Aşiq, Xəsta Qasım kimi xalq şairlərinin yaradıcılığı ədəbi-tarixi prosesin üzvi hissəsi kimi təqdim olmalı, böyük klassiklərimizin əsərlərindəki fragmentlər aşiq şeirinin təsiridir".

Şirindilin kitabındaki korifey alımlarımızə həsr olunmuş yazınlarda onların əsərlərində bədii metodla bağlı mövqeləri xüsusi vurgulanır. Bu sahədə Azərbaycan ədəbiyyatında yaradıcılıq metodu və onun tipologiyası probleminin ilk nəzəri əsaslarının yaradılması Mir Cəlalın adı ilə

bağlanılır. İlk dəfə romantizm və realizmin estetik cərəyan, ədəbi məktəb kimi dəyərləndirilməsi, XX əsrin romantizmi ilə realizmin daxili tipologiyası qeyri-milli ədəbiyyatların müvafiq ideya-estetik hadisələri ilə tipoloji əlaqələri müqayisəli səpkidə tədqiq olunması, xüsusi浪漫izmə bağlı bir sıra müddəələri sonrakı tədqiqatçıların qaynaqlanması məsələsi əsaslandırılır. Mir Cəlalın romantizm konsepsiyanının bədii təcrübədə (xüsusən Nizami və Füzuli poeziyasında) açıqlanması – bu nəzəriyyənin poetik təsdiqi kimi qiymətləndirilir.

Elmin indiki inkişaf mərhələsində də bədii metod kimi mürəkkəbliyini "qoruyan" kateqoriyanın tədqiq tarixində Yaşar Qarayevin xidmətlərinin xüsusi vurgulanması tam əsaslı görünür. Mütəfəkkir-alimin "Realizm: sənət və həqiqət" kitabının ədəbi ictimaiyyətdə böyük rezonansı səbəb olmasının səbəbi ona qədər, bir növ, yeganə realizmin (tənqid) mövcudluğunu inkar edən realizmin tipologiyası ilə bağlı yeni konsepsiyanın təqdim olunmasıdır. Təqdim olunan konsepsiyanın elmi dəyərinin tarixi sistemlik və ümumi təkamül kontekstində işlənməsiyle bağlayan Ş. Alişanlı realizmin tiplərinin növbələşməsini hazırlayan ideya-falsəfi qaynaqlar və ictimai-siyasi hadisələrlə şərtləndiyini elmi əsaslarla sübut olunmasını vurgulayır. Bu kontekstdə klassik ədəbiyyatın inkişaf mərhələləri bu kimi təqdim olunur: orta əsərlər romantik ədəbiyyatı, XVIII əsr erkən realizmi, XIX əsr maarifçi realizmi, tənqidli realizm, XX əsr yeni romantizmi. İlk dəfə olaraq M.F. Axundovun bədii və falsəfi ırsının maarifçi realizmin estetikası çərçivəsində təhlil olunmasının əsaslılığı qeyd olunur. Eynilə bu konsepsiyanın metodoloji produktivliyi XX əsr tənqidli realizmin əsaslandığı ənənələri klassik romantik poeziya, maarifçi realizm və XX əsr romantizmi ilə ideya-poetik əlaqələrini C. Məmmədquluzadə, M. Ə. Sabir yaradıcılığının fonunda" aşkarlanmasıın inandırıcılığı vurgulanır. Bu konsepsiyanın bir vacib aspekti kimi ayrı-ayrı mərhələlərin keçidlərinə ideya-falsəfi və poetik baxımdan bütöv bir dialektik proses kimi söykənilməsi qeyd olunur. Məsələn, bu metodoloji kontekstdə Füzulinin milli poeziyanın inkişafında tarixi roluna bədii metodların təkamülündə keçidlərlə bağlı konsepsiya mövqeyində yanaşılmasına dair tezisler milli ədəbiyyatın tarixi poetikası haqqında düşünməyə vadar etdiyini vurgulayan Ş. Alişanlıının hələ 90-ci illərdən başlayaraq döñə-döñə vacib problem haqqında danışığının şahidiyəm (hətta Ədəbiyyat İnstitutunda müvafiq şöbənin yaradılmasının təşəbbüskarı olmuş və rəhbəri kimi fəaliyyət göstərmişdir).

Klassik ırsızlaşdırılmış əsərlərin tədqiqatlarında əsas diqqət bu ırsın yaşarlığını təmin edən milli ədəbiyyatın tarixi təkamülündəki rolu, bədii çəkisi, poetik dəyərinə ünvanlanır. Və bu yaşarlığın əsas əlaməti varislikə bağlıdır. Bu sahədəki tədqiqatlarda komparativ təhlil üsulunun nümunəvi tətbiqi kimi Şirindilin Mir Cəlalın "Nizami və Füzuli" məşhur əsərində diqqət etdiyi məqamlar şəksiz maraq doğurur: "Ədəbiyyat tariximizdə Füzuli kimi Nizami ilə bağlı olan ikinci şair tapmaq çətindir" – Mir Cəlal bu tezisini Nizami ənənələrin Füzuli poeziyasında əksini forma-məsnəvi bəhrda, bədii parallelizmin istifadəsində, didaktikasında, ümumiyətlə bədii təsvir sistemi müstəvisində təhlil edir. Bu problemə bağlı Mir Cəlal haqqında yazıda yer alan aşağıdakı müşahidələri getirməyi lazımlı bilirik:

– "Leyli və Məcnun" poemaların müqayisəli təhlilinə vəznlə başlayır: şeir bəhrinin qəbul etməsi ...bu vəzn bütün eşq macərasının inkişaf etdirilməsi üçün ən uyğun bəhr kimi etiraf olunur;

– Leyli və Məcnunun vəfsi, sözün ictimai və bədii tutumu, eşqin poetik ifadəsi, baharin və payızın vəfsinə aid parallellər göstərilir;

– Nizami və Füzulinin müqayisəsində Mir Cəlalın xalq ədəbiyyatından gələn bədii paralellizmləri Nizami poeziyasında xüsusi qeyd edilir;

Peyzaj, bədii portret kateqoriyaların təhlili: Nizami və Füzuli bunların zəminində psixoloji ovqat yaratdıqları obrazın psixoloji durumunu təsvir etdikləri qeyd olunur. Yazida "Mir Cəlalın araşdırımlarının yarımla əsrdən artıq inkişaf mərhələlərinin hər birində elmi nüfuzunun" yaşarlığı təsdiq olunur.

Müqayisəli təhlil üsulundan Mir Cəlal tarixi şəxsiyyətin poetik obrazlarına (Bəhram Gur Nizamidə ("Yeddi gözəl") və Firdovsida ("Şahnamə")) yanaşmağın oxşar və fərqli cəhətlərini Azərbaycan və fars şairlərinin estetik baxışlarıyla şərtləndiyini göstərir: "Bəhram obrazlarındakı yaxınlıq – ağıllı, ləyaqətli şah kimi təsvirində, fərq – Firdovsida Bəhram İran tarixi, milli

¹ Ədəbiyyatşunaslığımızın yaxın tarixində bu məsələnin qoyuluşu və açılışına Vəli Osmanlınin kitabında da təşəbbüs edilmişdir. "Türk xalqları ədəbiyyatlarının ortaq başlangıcı (VI-X asrlar)". Erzurum, 1996

xüsusiyyətləri çərçivəsində, Nizamidə – “ən çox bəşəri” bir sima kimi verilir. Ümumiyyətlə, “Yeddi gözəl” kimi orijinal poemanın Mir Cəlal tərəfindən poetik təhlili özlüyündə orijinal əsər təsiri bağışlanan, elmi-poetik təravətinin yaşarlığını təmin etmiş tədqiqatdır.

Məlum olduğu kimi, nizamişünaslıqlıda Nizami Gəncəvinin milli mənşəbluğu problemi bəzi dairələrdə mübahisə predmeti olaraq qalır. Mir Cəlalin bu problemin şərhində M.Ə.Rəsulzadə, H.Arası kimi alimlərlə eyni mövqedən çıxış etməsini və bunun tarixi-adəbi prosesin xarakterik cəhəti kimi izah etməsini qeyd edən S.Alışanlı H.Arasıının Türkiyəyə səfəri ilə bağlı xatirələrində Nizaminin çox zaman Azərbaycanca düşünüb farsca yazdığını, müvafiq beytlərini fars şərhçilərinin başa düşmədiyinə asaslanır. Və on bariz misal kimi, Ə.Cəminin Nizaminin çoxu türk atalar sözləri ilə bağlı 350 beytini başa düşmədiyini etiraf etməsini və s. dəlillər istinad edir. Bu haqqda digər türk sözləri ilə bağlı məlumatlar mövcuddur.

Fikrimiz, bu meselede eyanı ünvan Nizamînin "Leyli və Mecnun" poemasına kanonik Girişinde asarın yazılmasının себabı hakkında Sırvansah II Axsitanı ithaf etdiyi hevtlərdir:

*"Öz gözəl xətti ilə mənə yazılmış
Son dərəcə gözəl on-on sətir var idi.
Onun hər bir sözü çıçəkli bağ idi
Hər kalması şəbcəraqdan daha parlaq idi.*

*Fars və ərəb dili bəzəyi ilə
Bu təzə gəlini bəzəvəsən.*

Bir bax gör ki, təfəkkür mücrüsündən
Kimin həməyilinə inci düzürsən.
Türkçəlik biza vəfali olmağın sıfəti (əlaməti)
Türkəvara deyilmış söz biziə layiq deyil.
O adam ki, yüksək nəsibdən duyulmuş,
Ona yüksək söz lazımdır.
Elə ki, şahın xalqası qulağıma keçirildi
Huşum ürkəkdən beynimə vurdu.
Nə həddim var idi ki, əmrədən boyun qaçırıım
Nə gözüm görürdü ki, xəzinəyə yol tapım.
Ömrümün süstüyü, halımın zəifliyindən
Başımı itirib nə edəcəyimi bilmədim.
Məhrəm bir adam yox idi ki, sirrimi deyim,
Bu əhvalatı açıb şərh edim.

(Nizami Gəncəvi. Leyli və Məcnun. Filoloji tərcümə. İzahlar və şərhler. prof. Mübariz Əliyev. Redaktor: Rəhim Sultanov. Bakı, "Elm", 1981)

Yaşar Qarayevə həsr olunmuş yazıda alimin keçən əsrin 70-80-cı illərdə zirvə nöqtəsinə qalxan "Renaissance bumu"na, o cümlədən Azərbaycan Renessansı məsələsinə münasibəti açıqlanır. "Şərq Renessansi" hadisəsi kifayət qədər araşdırılıb (hətta A.Losevin məşhur "Əstetika Vozroždeniya" tədqiqatında bu məsələyə bütöv bir fəsil ayrılib) əsasən qəbul edilmişdir. Bizim bu məsələdə tərəddüdümüz konkret coğrafi-tarixi-milli ünvanlı "Renaissance" sözünün mexanik iqtibası ilə bağlıdır. Fransızca "renaissance" termini tərcümədə dirçəliş, yenidən doğulma, oynam, bərpa olunma və s. deməkdir. Avropada yaranmış Renessans möhtəşəm tarixi hadisəsinin məhiyyətində orta əsrlərin zülmətindən sonra mədəniyyətin, ədəbiyyatın, elmin, sənətin (rəssamlığın, heykəltəraşlığın) çıxıklaşması, sıçrayışının əsasında antik ənənələri dururdı. "Re" affaksi "bərpa" məzmunludur, nəinsə bərpası (реставрация, восстановление), Şərqdə isə bu hadisə qədim dövr ənənələrinin yaxud orta dövrlərin ənənələrinin bərpası deyil, elə orta əsrlərin özündə yaranan və çıxıklaşması ilə seçilən möhtəşəm tarixi epoxadan söhbət gedir. Sözümüzün canı Qərib

mündəricəli məşhur terminlərin iqtibası. Məsələsində onların ifadə etdiyi reallıqların milli-tarixi mənsubluğu ilə bağlı relevant mahiyyəti “tərəzinin” üstünə qoyulmalıdır. Renessans – tipik Avropa hadisəsidir və məhz Avropaya aid antik ənənələrin “qaytarılması” və yeni zirvələrə çatdırılmasıdır. Müqayisəli şəkildə Avropada və Şərqdə baş verən bu möhtəşəm hadisələrin oxşar məqamlarından səhəbat gedə bilər. “Şərq” demiş, məs., İran, Türkiyədə, ərəblərdə adəbiyyata, mədəniyyətə aid bu termin işlənmir. Salva Nusubidze məşhur poeması ilə bağlı və Cələyan hansısa fəlsəfi cərayanla bağlı müvafiq olaraq gürcü və erməni renessansından tədqiqatlar yazıblar. Səhəbat belə epoxal səciyyəli məsələlərə aid terminlərə bir qədər ehtiyatla yanaşmağından gedir. Fikrimizcə, Nizami kimi bütöv bir epoxanı təmsil edən Dahanın ırsının istiqmətini hansısa məşhur xarici terminin mənasında duran Avropa hadisəsi ilə uzlaşdırmağın milli-tarixi əsası yoxdur, buna ehtiyac duyulmur. Bu yerdə Şirindil Alişanlıının haqqında sözü gedən kitabında Məmməd Cəfərə həsr olunmuş yazıda alimin “Nizaminin fikir dünyası” monografiyasından götürdiyi fikirlərə müraciət etmək faydalı olardı: “Böyük mütəfakkir şairin yaradılığının məhz intibah estetikasının ifadəsi və daşıyıcısı olduğunu dövriyyəyə getirməkdir... M.Cəfər hələ 1941-ci ildə böyük inam hissi ilə ədəbiyyatın tarixi təcrübəsindən çıxış edərək yazdı: “Nizaminin humanizm haqqında fikirlərinə yekun vurduduq nəzər tutmalyıq ki, böyük mütəfakkir şairin bu fikirləri (humanist ideyaları – S.A.) ilə Azərbaycanda ictimai fikrin müyyən bir intibah dövrü başlanır...” Fikrimizcə, elə “intibah” termini ərab mənşəli olsa da, sözügedən məsələ ilə bağlı daha münasibdir.

Sirindil Alışanlığının "Nizami Gəncəvi poeziyasının Mir Cəlalın nəzəri şərhində" adlı yazısında ədəbi-nəzəri dəyər meyarının klassika müstəvisində ölçülməsiylə bağlı şartına müvafiq belə bir haqlı qənaət hasil olur ki, müəllifin kitabında təqdim olunan ədəbi-nəzəri təcrübənin yaşarlığı bu sahədəki gələcək tədqiqatların möhkəm zəminini olmasınaqdadır.

Lakin təəssüfə qeyd etməliyik ki, klassik irlə bağlı son dövrlərin işq üzü görən dissertasiyalar tədqiqatlarının bir çoxunda klassik ədəbiyyatşünaslığımızın zəngin ənənəsi nəinki davam etdirilməməsini, hətta ümumiyyətlə açıq-əşkar aşağı düşməsini müşahidə edirik. Xüsusilə klassiklərin yubileyləri ilə bağlı “avral” rejimində hazırlanın məqalələr məcmuələri təəccüb doğurur: yazıların çoxunda heç bir yeniliyin görünməməsi, özündən əvvəlki təcrübəyə istinad edilməməsi bir yana bu yazıların müəlliflərinin bəzilərinin ümumiyyətlə klassik irlə aidiyatı olmaması və bunun nəticəsi kimi “əsərlərinin”, hətta normal kompilyasiya “janrına” cavab vermediyinin şahidi oluruq. Klassik irlə bağlı hər bir tədqiqata xüsusilə ciddiliklə yanaşılmalı, tasadüfi adamlara yol verilməməlidir. Sözümüz canı müvafiq mütəxəssislərin qithğını nəzərə alaraq, pesəkar kadrlar yetişdirmək lazımdır.

Yadimdardır, yaxınlarda Nizami Gəncəviyə həsr olunmuş bir ciddi monoqrafiyanın rus dilində redaktəsini bitirirdən sonra nəşrə müvafiq elmi redaktor tapmaqdə problem qarşısında qaldıq: mövcud olan nizamışunaslardan (AMEA-nın müxbir üzvünü müyyən səbəbdən çıxmışla) professor Xəlil Yusifov və professor Mehdi Kazimov yada düşdü (bu günlərdə Xəlil müəllimi də itirdik. Allah rəhmət eləsin). Bu sahədə operativ tədbir görülməsə, gələcəyimiz....

Bura qədər sözügedən kitabda M.Cəlal, H.Arası, M.Cəfər, Y.Qarayev kimi görkəmlı ədəbiyyatçularımızın klassik irlə bağlı tədqiqatlarının dəyərləndirilməsində yaşarlıq meyarlarını aşkarlamaya çalışmışıq. Onlardan fərqli olaraq, məsələn, Teymur Əhmədov, Qəzənfər Paşa-yev kimi görkəmlı alimlərimizin müraciət etdikləri mövzuların içində bəzən ömrünü həsr etdikləri, müstəsna xidmətləri olan tədqiqatları üstündə dayanmayı önemli saymışıq. Məlumdur ki, Teymur Əhmədovun adı çəkiləndə dərhal böyük Nəriman Nərimanovun, Qəzənfər Paşayev deyəndə, ilk növbədə, "kərkük sevdalı" alimin şəxsiyyəti göz qabağına gelir, İraqda məskunlaşan uzun illər tanışmadığımız alimin qələmi ilə çəkilmiş Kərkük dünyasının obrazı canlanır.

Teymur müəllim tədqiq etdiyi A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi və s. kimi görkəmli maarifçilər haqqında yeni söz demək üçün illərlə müxtəlif arxivlərdə axtarışlar aparmış, yeni faktlar üzə çıxarmış və dəyərli tədqiqatlar ortaya qoymuşdur. Lakin Teymur Əhmədovu bütün yaradıcılığı boyu düşündürən və məşgul edən Nəriman Nərimanov fenomeni olmuşdur. Bu böyük maarifçi, yazılıçı, dövlət xadiminin mürəkkəb hayatı, yaradıcılığına

aid müxtəlif faktların toplanması, ədəbi irlisinin nəşri, tədqiqi, tərcüməyi-halindəki dövrün sərt rejimi ilə bağlı qaranlıq məqamlara, bunlarla bağlı XX əsrin hər mərhələsində bir çox hallarda siyasi-ideoloji konyunktura ilə bağlı forqlı münasibətlərə işq salmaq üçün illər boyu bir çox ölkələrin arxivlərində gərgin axtarışlar aparması və bu nəhəng işin nəticələrini bir sıra məqala, kitablarda ictimaiyyətin nəzərinə çatdırması Nərimanovsünnaslığın təşəkkülü və inkişafında alimin böyük xidmətləri kimi dəyərləndirilir. Teymur Əhmədov mübaliğəsiz elmin müxtəlif sahələrini ehtiva edən Nərimanşunaslığın banisi hesab edilir: "Nərimanov fenomeni bütün tərəfləri ilə XIX ərin sonu – XX ərin əvvəllərində Azərbaycan, Qafqaz, Rusiyada baş verən siyasi-ictimai, ədəbi-mədəni tarixi gedidiyi zəminində öyrənilir".

Teymur Əhmədovun N.Nərimanova "heykəl qoyması" ilə bağlı Şirindilin mühakiməsi tam ədalətlidir. Belə qənaətə gəlmək üçün S. Alişanlıının məqalə janrı imkanında Teymur müəllimin qədirbilən, çətin fəaliyyət yolunun əsas məqamlarının dəyərləndirilməsi əsasında alimin N.Nərimanova həsr olunmuş monoqrafiyasının "Nərimanov ensiklopediyası" adlandırılmasından əsaslı hesab edilməlidir.

Teymur Əhmədovun Xalq yazıçısı, akademik Mirzə İbrahimov, professor Mir Cəlal, xalq şairi Səməd Vurğun haqqında tədqiqatları öz dəyərini saxlamaqdadır. Xüsusilə Mirzə İbrahimovun adı ilə bağlı alimin əsərləri, böyük şəxsiyyətin Cənubla bağlı coxönümlü fəaliyyətinin bəzi tərəflərinin ənənələrini Teymur müəllim tərəfindən davam etdirilməsi yüksək qiymətləndirilir.

Nə yaxşı ki, Teymur Əhmədova həsr olunmuş S. Alişanlıının yazısı Teymur müəllimin sağlığında ("Azərbaycan" qızəti, 2020-ci il) işq üzü görmüşdür. Düşünmək olar ki, bu yazını böyük fədakar alimin dünyasının dəyişdiyi on iki ildən sonra təkrar nəşri həmkarımızın Teymur müəllimin xatirəsinə olan sönməyən ehtiram hissini layiqli ifadəsidir.

Genişvüslü maraq dairəsinin müxtəlif zəngin "ünvanlarını" unikal çoxcəhətli yaradıcılığında təcrübəli qələmi ilə reallaşdırıran, 50-dən çox kitabların müəllifi olan professor Qəzənfər Paşayevə geniş məşhurluq gətirən bir sira elm sahələrində – dilşünas, ədəbiyyatşünas, folklorçu, etnoqraf, tarixçi, tərcüməçi peşəkarlığı təmin etmişdir və Azərbaycandan başqa, İraq, Türkiyə, İran kimi ölkələrdə də tanılmışdır. Sadalanan sahələrə aid bir çox əsərlərin müəllifi kimi tanınan Qəzənfər müəllimə gətirdiyi məxsusi sensasion şöhrəti, Şirindilin qeyd etdiyi kimi, 80-ci illərdən Azərbaycan ədəbi-mədəni həyatında "gözlənilməz, ilgima bürünməş xəyallarımızı gerçək edən" hadisə oldu. Söhbət Qəzənfər Paşayevin İraqda ezamiyyətdə olduğu dövrdə müşahidə etdiyi, yaşadığı fakt və hadisələrin təsvir edildiyi "Alti il Dəclə-Fərat sahillərində" adlı kitabın oxuculara aiddığı qeyri-adi dünyadan gedir. Elmi-publisistik üslubla, müəyyən bədiiiliklə seçilən bu özünəməxsus memuaristika nümunəsinin "təhkiyəsində bədii tutumu, orijinal ifadə sistemi" vurgulanmaqla, həm də müəllif obrazının "yaddaş və hadisələrin bir-birini tamamlayan düzümünə emosional münasibəti ilə yaranması qeyd olunur. S. Alişanlıının yazısında əsərin janrı müəyyənəliyi ilə bağlı cəhd də diqqəti cəlb etməyə bilməz: "Dolğun elmi-bədii biçimdə informasiya qüdrətinə malik olan" uzaq İraq haqqında bu əsərdə roman poetikasına məxsus müşahidələr təqdim olunur.

50-dən çox monoqrafiya, tərtib, tərcümə kitablarının müəllifi olan Qəzənfər Paşayevin ixtirası olan Karkük xalqı, onun soykökü, tarixi, mədəniyyəti, adət-ənənələri, sədə insanlarına həsr olunmuş yazılarıdır. Alimin "polifonik" yaradıcılığı Şirindilin yazısında milli təəssübkeşliklə bağlı məqamların vurğulanmasıyla aydın şəkildə, həm alim-yazıçıyla yaxınlığından gələn münasibətin istiliyi ilə təqdim olunur. Amma bu yazıda bir məqam diqqəti çəkməyə bilməz: Qəzənfər müəllimin təsvir etdiyi bəzi epizodların Şirindilin assosiativ yaddaşını tərpətdiyi, müvafiq xatirələri dila gətirdiyini nəzərdə tuturuq. Söhbət hər şeydən əvvəl "Alti il Dəclə-Fərat sahillərində" kitabındaki göl ərəblərə həsr olunmuş səhifələrdən gedir. Bu səhifələri vərəqləyər-kən, bu etnik toplumun bir çox məişət adətləri, məs., qonaq qəbulu ilə bağlı təsvirlərin təsiri ilə müəllif əlçatmaz Laçının "fusunkar kəndi doğma Molla Əhməddilə" də qonağı qəbuletmə adətini xatırlayır: 1979-cu ildə elmi rəhbəri professor Yuri Borevi, onunla gələn filosofları buradakı qonaq kultu ilə bağlı təəssüratları dila gətirilir. Əlbəttə, belə "lirik haşıyələr" Qəzənfər müəllimin əsərlərinin təbiiyi və təsirliliyindən, həm də Şirindilin yurd həsrəti ilə yaşayan həssas qəlbindən xəbər verir.

Qəzənfər müəllimin Hüseyin Kürfəogluya haqqında monoqrafiyası haqda qeydlərin sonunda oxuyuruq: "Tanrı bizə qismət eləsin mənim doğma Laçınınmdan Molla Əhməddilə kəndindən torpaq gətirib Laçın həsratınə dözməyib dünyasından küsüb gedən qardaşınız Hüseynin məzarına səpək".

Yuxarıda qeyd olunduğu kimi, haqqında sözügedən kitabda həm ədəbiyyatşünaslığımızın korifeylərinin tədqiqatlarına, həm korifey ədiblərimizin yaradıcılığına hər olunmuş yazılarında əslində söhbət (bilavasitə və bilavasitə) bədii ədəbiyyatı golub çıxır. Birinci halda elmi mülahizələr, ikinci halda – bilavasitə bədii söz dəyərləndirilir. Hər iki halda söhbət sovet dövründə formalasmış alim və ədiblərdən gedir ki, yaradıcılığında məlum ideoloji rejimin basqısını neytrallığındırı bilən bu şəxsiyyətlərin əsərlərinin yaşarlığını təmin edən amillər aşkarlanır: milli ədəbi-tarixi prosesin inkişafi kontekstində poetik sistemin kamilliyyi (tədqiqatlarda), lirikanın fəlsəfəliyi, milli dəyərlərin bədii ifadəsi, bədii sözün təsirliliyi, əslub fərdiliyi (ədəbiyyatda). Kitabdakı bilavasita bədii ədəbiyyata həsr olunmuş 6 məqalədən üçü, demək olar ki, eyni ədəbi nəslin nadir nümayəndələri – Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyin Arifin elmi-poetik portreti təcəssüratı yaradır.

Bir qədər paradoksal səslənsə də, şairlərin poetik fərdiliyi oxşar (hətta ümumi) mövzu, motivlərin bədii reallaşmasında müəyyənləşdirilir. Sözsüz, poetik fərdilik yalnız bədii ifadə sistemi ilə məhdudlaşdırır: Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Hüseyin Arifə həsr olunmuş yazılarında hər şeydən əvvəl tədqiqatçının nəzər diqqətində Azərbaycan, Vətən kimi əbədi mövzuların bədii-fəlsəfi dərki və təcəssümüdür. Əvvəldə qeyd etdiyimiz kimi, əsərin yarandığı siyasi-ictimai gerçəklilik şəraitinin nəzərə alınması vacib şərtlərdən biridir. Sovet rejiminin mövcud olduğu şəraitdə 28 yaşı Səməd Vurğunun 1934-cü ildə yazdığı "Azərbaycan" şeirini "milli stiqlərin yeni biçimde poetik nizamnaməsi" adlandıran tədqiqatçı professor Mir Cəlalın məşhur özlərini yada salır: "Azərbaycanı şeirə gətirən Səməd Vurğun oldu". Bu haqlı mühakimənin lavamı kimi S. Alişanlı qeyd edir: "Öslində bu şeir xalqın ruhunda əbədi kök salmış himndir. Səməd Vurğun azərbaycançığın bayraqdarı olduğu kimi milli istiqal hərəkatının beşiyi başında duran qüdrətli sənətkardır". Bu mühakimələrinin əyani açılışında tədqiqatçı ilk baxışda bir qədər imperativ görünən seçimə üstünlük verir: "Qalanları belə nəzərə almasaq, "Azərbaycan" şeiri və "Vaqif" dramı Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını ədəbi mətnində ifadə olunmuş böyük tarixi missiyani icra etmiş abidələrdir". Yazılışından az qala bir yüzüllik keçmiş "Azərbaycan" şeiri indi də dil açan uşaqlardan tutmuş bütün xalqımızın diller əzbəridir. Təbii poetikliyinə görə, təbii milli obrazlılığına görə hər sətirdə vətən sevgisiyle döyünen şair qəlbənə görə. Bunlar hamısı öz yerində. Amma tarixi ədalət naminə "milli istiqal hərəkatının beşiyi başında duran" imperativ mühakimənin, bize, bir qədər daqıqlaşdırılmaya ehtiyacı var: bəs Ə.Cavad, H.Sanlı kimi əqidələrinə görə repressiyənin qurbanları olan istiqal şairləri?

Bütövlükdə isə tədqiqatçının müraciət etdiyi iki əsərin istiqal, milli özünüdərkələ bağlı ideyaların (xüsusilə "Vaqif" də) təcəssümü kimi seçiləməsi və bu istiqamətdə şəhri, sözsüz, inandırıcıdır. S. Vurğun dramının bədii mətninin alt qatında oxunan tarixi keçmiş xalqın müasir təleyi fonunda oxumağın qaydaları ilə əsərin şərhini verən tədqiqatçı qəddar rejimə meydən oxuyan Vaqifin obrazında Səməd Vurğunun özünü görür. Eyni zamanda haqlı olaraq əsəri öz dövrü üçün (30-cu illər) fəlsəfi mahiyyətli faciə adlandırır.

Müstəqillik illərin ədəbi-elmi realıqları, o cümlədən (konyunktur təftiş, cəhdərə, azadlıq abhavasının bəzi beyinlərə ifrat təsiri) ifrat "yeni dəyərləndirmələr" şəraitində S. Vurguna olan (həm də M.F.Axundov, N.Nərimanov kimi böyük azərbaycanlıları) hücumlardan Şirindil yan keçə bilməzdi. Bu kontekstdə Ramiz Rövşəninin ziddiyətli fikirlərini "didaktik-fəlsəfi ümumiləşdirmələr" sırf poetik obrazlılığından çox cəlb edir", "O, zamana qarşı yox, zamanın axınıyla gedən şairiyidir" və s. açıq böhtən kimi ifşa edir. Əlbəttə, yazının ən dəyərli mövqeləri müəllif tərəfindən Səməd Vurğunun əsərlərinin fəlsəfəliyinin mətnaltı mənaların şəhri, ustadin milli şeir ənənəsinə gətirdiyi yeni poetik sistemə önəm verməklə bağlıdır.

Azərbaycan şeirinə orta əsrlərdə xas olan fəlsəfəlik ənənəsi, sovet dövründə yaşayış-yaradan bir çox görkəmli şairlərimizin əsərlərinin immanent xüsusiyyəti kimi qeyd olunmaqdadır. Bu xüsusiyət Bəxtiyar Vahabzadəyə həsr olunan yazıda şairin yaradıcılığı boyu hər bir

tokunduğu mövzuya yanaşmasında aşkarlanır: vətən, millət, ana dili, türkçülük, etno-genetik yaddaş. Tarixi müstəvidə mənalandırılan bu məfhumlar sisteminin şairin hər bir əsərində fəlsəfi mənası açıqlanır və buna əsasən onun poetik yaradıcılığı “milli əqidə poeziyası” adlandırılır. Səməd Vurğunla bağlı fəlsəfəlik ənənəsi Bəxtiyar Vahabzadənin dövründə yeni yüksət alır. Bir qədər fərqli yönlü fəlsəfəlik “adiliyin poeziyasını yaradan” Hüseyn Arifin poetik əslubunu təyin edən folklor sənəti, Vaqif, Ələsgər, Vurğun poeziyası, müdrik aşiq şeiri kimi qaynaqlardan ilham alan “xəzif romantik” lirikada açıqlanır. Və bu lirikaya məxsus fəlsəfəliyini Ş. Alışanlı adı hadisələrin təsvirini verən şeirlərdə təbiət lövhələri ilə vəhdətdə mənalandırmasında görülür. Bir çox şeirlərdə poetik ovqat məhz təbiət fonunda (folklor ənənəsi) yaranır.

Bir səciyyəvi detal: Hüseyn Arif haqqında yazı “Gecələr harda gecələr?” adlanır. Şairin təbiət lirikasının bir nümunəsinin misrasından iqtibas edilən bu lirik kəşf bizlərdə, yəni şair olmayan və bir az da dilçilikdən xəbəri olanlarda dərhal omonimlərdən poetik figur yaradılması haqda fikir hasil olur. Amma peşəkar şərhərdən görürsən ki, söhbət daha yüksək poetik mətləblərdən gedir. Həqiqi poeziyadan! İncə duymulu, “xəzif romantik”dan!

Cənub mövzusu Azərbaycan şairlərinin yaradıcılığından ağırlı motivlə keçir. Büyyük Səməd Vurğunun “Körpünün həsrəti” bəşəri bir kədər ovqatı aşılıyır, “Yandırılan kitablar” isə millimənəvi varlığa tuşlanan “cəlladin” əməllərinə qarşı poetik üşyandır – yazan Şirindil bu əsərləri şair cəsarətinin parlaq ifadəsi kimi dəyərləndirir. Cənub mövzusunun tarixində yeni bədii mərhələnin əsasını qoyan Bəxtiyar Vahabzadənin böyük rezonans yaradan “Gülüstan” (1959) poemasında açıq ifadə olunan şairin bədii konsepsiyası “açar söz-məfhumları” olan Vətən, millət (bütvə), dil (vahid) motivlərin poetik reallaşmasında açıqlanır.

Lap əvvəldə qeyd etdiyimiz kimi, haqqında sözü gedən kitaba müxtəlif səpkili yazılar daxil edilmişdir. Hərəsinin də yazının janrına münasib əslubu nəzərə çarpır. Bunların içində ata yurdı – Laçınla bağlı yazılar müəllif üçün xüsusi önəm daşıyır. “Su səltənəti Laçın” adlı yazı müəllifi üçün doğma ağırli həyatı mövzuya həsr olunmuş, ürək-qəlb sözüdür. Bu yazının janrı sinkretikdir: ilk baxışda, bioqrafik memuar, lakin daha geniş ünvanlı bir xalqın danışan dilində doğma yurdla bağlı təsirli epizodların canlı təsviri – Laçının müxtəlif güşələrinin təsviri, camaatin mösiəti, adətləri, Şirindilin ailəsi, mənşəyi, Bakıya gəlişi və s. bağlı xatirələri, Laçının görkəmli şəxsiyyətləri və s. və i. Bu yazida müəllifin hafızə, müşahidə, dəyərləndirmə qabiliyyəti, yurdunun tarixinə, coğrafiyasına mütəxəssis peşəkarlığıyla bələd olması, bu torpaqın hər qarşısını tanımı, dağlarını, sularının məğrurluğuya bağlı maraqlı bənzətmələr və bu ecazkar səltənətə əbədi vurğunluğu heyət doğur. Belə yazıldı müəllifin həm də yazıçılıq qabiliyyəti, dokumentalist, müxbir əslubu diqqəti çəkir. Yadıma Şirindilin təşəbbüskarı və ssenari müəllifi olduğu Laçın haqqında filmin çəkilməsi ilə bağlı söhbətləri düşür. Və belə söhbətlərində nədənse Şirindilin Laçına borclarının tam verilməməsindən narahatlığı haqda təəssürat yaranır.

Əslində belə yurd həsrəti böyük Vətənə doğmaliq deməkdir, çünki məhz yurddan başlayır. Vətən.

Şirindilin kifayət qədər geniş müsahibələrində alım-şəxsiyyət bütövlüyüünün qeyri-ixtiyari psixoloji avtoportretinin eskizləri müşahidə olunmaqdadır.

Adətən kitabla tanışlıq adından sonra son səhifəsindəki verilən mündəricatdan başlayır. Düzü, bu kitabın sonda yerləşdirilən yazısının adını görəndə, təbii olaraq, təəccübəndim. Əvvəlki 40 yazıların tarixləri XXI əsrə aiddir. Qeyd etdiyim material isə ... 1977-ci ilə. Sözsüz ki, belə sıralanma təsadüfi ola bilməzdi. Və səbəbinə özündən soruşmaq olardı. Amma soruşmadım: əvəzində kitabda ən həcmli olan yazıyla tanış olandan sonra səsləndirmədiyim sualın cavabını tapdim. Elmə yenica qədəm qoyan 25 yaşlı Şirindilin nüfuzlu alımların qarşısında ilk publik çıxışı (poema haqqında məruzəsi) hələ o vaxt geniş rezonansa səbəb olmuşdu. Bu çıxışın bir çox müdəələlərinin 45 il sonra da nəzəri əhəmiyyətini saxlamasına əmin olduqdan sonra mündəricatın açarını özümən tapdim: bunun səbəbinə müəllifin ədəbi prosesə aid metodoloji səciyyəli yanaşmalarının çoxunun əhəmiyyətini saxlamasında, tədqiqatçı sözünün yaşamaq haqqında görmək olar.

Məruzələ bağlı bir məqamı da qeyd etməyi lazımlı bilirəm. 50 səhifəlik bu material Ədəbiyyat İnstitutunun müasir ədəbi proses sektorу, Azərbaycan Yaxçılar İttifaqının bölməsi və “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasının iştirak etdiyi yaradıcılıq müzakirəsinin stenogramıdır. Və bu stenogramın veriləsi bizə akademik Məmməd Cəfər (tədbiri aparan), EA müxbir üzvü Yaşar Qarayev, Xalq şairləri Xəlil Rza, Qabil, Balaş Azəroğlu, Əliağa Kürçaylı, habelə şükür ki, hayatı olan Sabir Rüstəmxanlı, Akif Hüseynovun çıxışlarıyla tanış olmağa imkan yaratdı. Sanki əlçatmaz, ünyetməz günlərə qayıtdıq, o canlı, yaradıcı elmi mühitə toxunduq. Və bu imkana görə də Şirindilə minnətdarıq.

P.S. Stenogramın sonunda “Redaksiyadan” başlığı altında müşavirənin gedisi haqda iki səhifəlik kifayət qədər müfəssəl məlumat verildi. Bu cür ciddi elmi-bədii həyata təccübənlənməyə-sən, neynəyəsən?